

# UNILEGAL CONSULTING



SİZİN HÜQUQİ VƏ İQTİSADI BƏLƏDÇİNİZ

# Biz kimik?



Unilegal Consulting Azərbaycanda öz sahəsində seçilən şirkətlərdən biridir. Şirkətimiz 2015-ci ildə fəaliyyətə başlayıb və təməli qoyulduğu gündən məsləhət xidmətləri göstərir. Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin formalaşdırılması ilə bağlı həyata keçirdiyimiz uğurlu layihələr sayəsində qazandığımız çoxillik təcrübə müştərilərimizə biznes quruculuğu üzrə hərtərəfli xidmətlər göstərməyimizə kömək edir.

Bizim əsas devizimiz - yüksək peşəkarlıq və etibardır.

# XİDMƏTLƏRİMİZ



# ƏMƏK VƏ İŞƏGÖTÜRMƏ HÜQUQLARI, KADR İŞİNİN TƏŞKİLİ VƏ SƏNƏDLƏRİN AUDİTİ



- ❧ əmək müqavilələri, kollektiv sazişlər, daxili siyasətlər (Etik Qaydalar və s.) kimi hüquqi sənədlərin hazırlanması və təhlili;
- ❧ İR (İnsan Resursları) idarəetməsi məsləhətləri;
- ❧ əcnəbilərin işəgötürülməsi və əcnəbilərin işəgötürmə müqavilələri üzrə məsləhətləşmələr;
- ❧ tərəflərin əmək mübahisələri zamanı təmsil edilməsi;
- ❧ hüquqi prosedurlar zamanı müdafiənin təşkili və bütün məhkəmələrdə işlərin izlənməsi;
- ❧ işəgötürmənin nəticəsi olaraq qanunvericilik tələblərinə əməl edilməsi;
- ❧ ödəniş cədvəli sisteminin yaradılması;
- ❧ İR siyasətinin və prosedurlarının hazırlanması;
- ❧ işçilərin attestasiyası, işçilərin işdən azad edilməsi;
- ❧ müəssisə daxili sənədləşmə, o cümlədən müqavilə kadr və İR (İnsan Resursları) sənədlərinin auditinin aparılması, aşkarlanan nöqsanlar barədə akt tərtib olunması və aşkarlanmış nöqsanların aradan qaldırılması;
- ❧ digər işəgötürmə ilə əlaqədar məsələlərdə məsləhətləşmələr.

# VERGİ, MÜHASİBATLIQ VƏ MALİYYƏ XİDMƏTLƏRİ



- ❧ vergilərin planlanması, restruktizasiyası və optimallaşdırılması;
- ❧ mühasibatlıq və daxili sənədləşmənin təşkili, dövlət orqanlarına hesabatların verilməsi;
- ❧ ianə, sponsorluq və investisiya qoyuluşu zamanı xüsusi vergitutma rejiminin əldə edilməsi;
- ❧ dövlət və yerli orqanlarla danışıqlar yolu ilə vergi güzəştlərinin və təşviqlərinin əldə edilməsi;
- ❧ şirkətin vergi uyğunluğu vəziyyətinin yoxlanılması və məsləhətlərin verilməsi;
- ❧ vergi mübahisələri və məhkəmə işləri;
- ❧ mühasibat uçotunun qurulması;
- ❧ əməkhaqqının hesablanması;
- ❧ aylıq, rüblük və illik hesabatların hazırlanması;
- ❧ vergi yoxlamalarının müşayiət edilməsi;
- ❧ hesabatların Vergilər Departamentinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Məşğulluq Fonduna və digər dövlət idarələrinə təqdim edilməsi;
- ❧ müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi.

# BİZNES MƏSLƏHƏTLƏRİ



- ☞ beynəlxalq alqı-satqı müqavilələrində alıcı və satıcıların təmsil edilməsi;
- ☞ akkreditivlər və ticarətin maliyyələşdirilməsi üzrə alətlər və sənədləşmə;
- ☞ ixrac və idxal nəzarəti;
- ☞ kommersiya riskinin idarə edilməsi;
- ☞ podrat və alqı-satqı razılaşmaları kimi, müqavilələrin əsas şərtlər toplusunun hazırlanması;
- ☞ vəkalətnamələrin təsdiqi və tərcüməsi;
- ☞ tənzimləmə səlahiyyətinə malik orqanlarla qarşılıqlı münasibətlər;
- ☞ digər çətin biznes ehtiyaclarına və hallarına biznes-hüquq həlləri;
- ☞ biznes hüququna və vergitutmaya aid tələbə münasib olaraq hüquq xidmətləri;
- ☞ hüquqi şəxslərin yaradılması;
- ☞ şirkətin nizamnaməsinin (təsis sənədlərinin) və daxili qaydalarının hazırlanması;

# KORPORATİV HÜQUQ



- ☞ nümayəndəlik və filialların yaradılması;
- ☞ etik və uyğunluq qaydalarının hazırlanması, tətbiqi və inkişafı;
- ☞ icraçılar və direktorlar üçün əmək müqavilələrinin tərtibi;
- ☞ hüquqi ekspertiza (due diligence).
- ☞ hüquqi şəxsin birləşmə, qoşulma, bölünmələr, ayrılma və ayrılma şəklində yenidən təşkili;
- ☞ şirkətlərdə ləğvetmə, müflisləşmə proseslərinin təhlili və bu sahədə məsləhətlər;
- ☞ iflas hallarına və ləğvetmə proseslərinə uyğun hüquqi xidmətlər;
- ☞ müflisləşmə zamanı əmlakın idarə edilməsi;
- ☞ paylar üzrə əməliyyatlar və investisiya razılaşmaları;
- ☞ müflisləşmə ilə əlaqədar restrukturizasiya və sağlamlaşdırma;
- ☞ məhkəmələrdə təmsilçilik və müştərilərin maraqlarının müdafiəsi

# MİQRASIYA HÜQUQU



- ❧ viza alınması və vizanın müddətinin uzadılması;
- ❧ Azərbaycanca köçmə zamanı nəzərə alınmalı mühim məsələlər barədə məsləhət verilməsi;
- ❧ miqrasiyaya dair sərhəd qaydaları
- ❧ müvəqqəti yaşayış yeri;
- ❧ daimi yaşayış yeri və vətəndaşlıq;
- ❧ ikili vətəndaşlıq barədə məsləhət verilməsi;
- ❧ əcnəbilərə iş icazəsinin alınması.



# LİSENZIYA VƏ İCAZƏLƏRİN ALINMASI



## ☞ Lisenziya və icazələr-hansı fəaliyyət növlərinə tələb olunur?

Dövlət təhlükəsizliyinə təsir edən, məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutan, ətraf mühitə və ekoloji vəziyyətinə mənfi təsir göstərə bilən, qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğuran fəaliyyət növlərinə lisenziya və icazələr tələb olunur. Lisenziya və icazələr haqqında qanuna müvafiq olaraq özəl tibb fəaliyyəti, əczaçılıq fəaliyyəti, təhsil fəaliyyəti, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, İP-telefoniya (internet telefoniya), sürətli poçt xidməti olmaqla dövlət təhlükəsizliyindən irəli gələn hallar olan və ya olmayan 29 fəaliyyət növünə lisenziya, 86 fəaliyyət növünə isə icazə tələb olunur. “Unilegal Consulting” etibarlı lisenziya təminatçısıdır. Lisenziya və icazələr haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq tələb olunan fəaliyyət növlərinə lisenziya və icazələr alınmasında sizə peşəkar xidmət göstərməyə hər zaman hazırıq.

# ƏMTƏƏ NİŞANLARININ ALINMASI



- ☞ Əmtəə nişanı – hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir, başqa sözlə müəyyən firmanın əmtəələrinin digər firmanın məlumatlarından fərqləndirmək üçün xidmət göstərən müəyyən edilmiş qaydada qeydiyyatdan keçən nişandır (işarədir, əlamətdir). Biz qanunvericiliklə müəyyən edilmiş qaydada ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanlarının qeydiyyatına alınmasında şirkətlərə xidmət göstəririk.

# BİZNESİNİZ BİZƏ ƏMANƏT



Tel: +994 55 212 18 15

+994 70 216 91 91

E-mail: [office@unilegal.az](mailto:office@unilegal.az)

Web: [www.unilegal.az](http://www.unilegal.az)